


**A. P. ABDULLAYEV, f.r.e.d.; S. F. OSMANOV, f.r.e.n.; T. İ. İSMAYILOV,  
A. C. MƏNSİMOV, texnika e.n.**

Heydər Əliyev adına AAHM, AMEA Radasiya Problemləri İnstitutu

## TİS MONOKRİSTALINDA İNJEKSİYA CƏRƏYANININ XÜSUSİYYƏTLƏRİ

Məqalədə TİS monokristalının 200-300 K temperatur intervalında volt-amper xarakteristikaları və elektrik sahə intensiviliyinin  $E < 300 \text{ V/sm}$  qiymətlərində cərəyanın keçmə mexanizmi həcmi yüksək hesabına baş verdiyi tədqiq olunmuşdur.

$\text{A}^3\text{B}^6$  qruplu birləşmələr sinfinə məxsus TİS yarımkəciriçi birləşməsində injeksiya cərəyanının xüsusiyyətləri araşdırılmışdır [1]. Bunun üçün kristallardan düzbucaqlı paralelopiped şəkilli nümunələr hazırlanaraq onların səthini cilalamaqla hamar şəklə gətirdikdən sonra kristalloqrafik "c" oxuna paralel olan səthlərinə gümüş pastası çəkilərək omik kontaktlar yaradılmışdır. Hər bir səthdəki elektrodun sahəsi  $0,172 \text{ sm}^2$ , elektrodlar arasındaki məsafə isə  $\sim 0,15 \text{ sm}$  olmuşdur. Nümunələrin volt-amper xarakteristikası (VAX)  $205 \pm 300 \text{ K}$  temperatur intervalında və xarici elektrik sahəsinin  $0 \pm 3500 \text{ V/cm}$  qiymətində tədqiq olunmuşdur (bax şəkilə).



TİS kristallarının temperaturdan asılı volt-amper xarakteristikaları: a-205; b-232; c-300K

Səkildən göründüyü kimi, müxtəlif temperaturlarda ( $205-300 \text{ K}$ ) tədqiq olunan nümunələrin hər birində elektrik sahəsinin  $0-3500 \text{ V/sm}$  qiymətlərində VAX -da xətti (omik hissə) və qeyri-xətti ( $I \sim U^n$ ,  $n=1 \div 2$ ) hissələr mövcuddur. Elektrik sahəsinin təsiri ilə bərk cisimlərdə yaranan injeksiya cərəyanları üçün Lampert nəzəriyyəsinə [2] əsasən  $I(U)$  asılılığında müşahidə olunan omik hissə

$$J = en\mu U/H \quad (1)$$

qeyri omik hissə isə

$$J = e \theta \epsilon \epsilon_0 \mu \frac{U^2}{H^3} \quad (2)$$

ifadələrindən istifadə edilməklə hesablana bilir.

Burada  $j$  - cərəyan sıxlığı;

$e$  - elementar yük;

$n$  - sərbəst elektronların tarazlıq halindəki (cərəyan olmayan haldəki) konsentrasiyası,

$\mu$  - cərəyan daşıyıcılarının yürüklüyü;

$U$  - gərginlik,  $H = 0,15 \text{ sm}$  - nümunənin qalınlığı (elektrodlar arasındaki məsafə);

$\epsilon_0 \approx 8,85 \cdot 10^{-12}$  F/m - elektrik sabiti,

$\mathcal{E}$  - materialın dielektrik nüfuzluğu;

$\theta$  - tələlərin dolma dərəcəsidir.

VAX - da omik hissədən qeyri omik hissəyə kecid gərginliyi (bax şəkilə) temperaturun artması ilə dəyişərək  $U_{keç} = 44-167$  V intervalında dəyişir. Bu yükdaşıyıcıların "tələli" hissəyə kecid gərginliyidir ki, injeksiya cərəyanları nəzəriyyəsinə əsasən [2] cərəyanın kəskin artmağa başladığı halin ( $J_1$ ) əvvəlindəki cərəyan sıxlığını və kəskin artma hissəsinin sonundakı cərəyan ( $J_2$ ) sıxlığını bilməklə

$$\theta = \frac{J_1}{J_2} \quad (3)$$

İfadəsindən istifadə etməklə tələlərin dolma dərəcəsini ( $\theta$ ) hesablamaq mümkündür.

Injeksiya cərəyanları nəzəriyyəsinə görə kontaktdan yükdaşıyıcıların kristala injeksiya etməsi üçün vacib şərtlərdən biri tutma əmsalı  $\theta < 1$  şərtini ödəməlidir.

$\theta$  - tutma dərəcəsinin qiyməti nümunədə vahiddən kiçik olmaqla yanaşı temperaturun artması ilə artır ki (cədvəl 1), bu da TlS yarımkənarıcı birləşməsinin VAX - da monopolyar injeksiyanın mövcudluğunu ilə bağlıdır.

Tədqiqat aparmaq üçün hazırlanmış nümunələrdə gümüş kontaktdan istifadə olunduğundan demək olar ki, yaranan injeksiya cərəyanı elektronların hesabına yaranır.

$\theta$  - tutma dərəcəsinin qiymətini bilməklə Lambert nəzəriyyəsindən və ( $U_k = \frac{L^2 e n_0}{\theta \epsilon \epsilon_0}$ )

İfadəsindən istifadə etməklə tarazlıq halında sərbəst elektronların (keçiricilik elektronlarının) konsentrasiyasını ( $n_0$ ), (1) ifadəsindən isə cərəyan daşıyıcılarının yürüklüyünü ( $\mu$ ) hesablamaya olar. Yürüklük üçün otaq temperaturunda  $\mu = 0,2 \text{ sm}^2 \text{V}^{-1} \text{san}^{-1}$  (omik oblast üçün), qiyməti alınmışdır. Müxtəlif temperaturlarda TlS kristalının parametrlərinin hesablanmış qiymətləri cədvəldə verilmişdir.

TlS kristalının parametrlərinin qiymətləri

T(K)	$\theta$	$n_0 (\text{sm}^{-3})$	$\mu (\text{sm}^2 \text{V}^{-1} \text{san}^{-1})$	$U_{kr} (\text{V})$
205	0,350	$1,3 \cdot 10^{11}$	0,05	167
232	0,358	$6,2 \cdot 10^{10}$	0,22	65,5
300	0,37	$1,5 \cdot 10^{11}$	10,8	44

Omk hissə onunla bağlıdır ki, kontaktdan nümunəyə injeksiya olunan yüksək [3, 4] nümunənin daxilində mövcud olan tələlər tərəfindən tutulması nəticəsində kristal daxilində özlərinin həcmi yüksək oblastını yaradır ki, belə yüksək oblastların yaratdığı elektrik sahəsi, əvvəlki elektrik sahəsinin əksinə yönəldiyindən kontaktından nümunəyə olan injeksiya prosesinin qarşısını almağa yönəlir, yəni yüksək hissəciyin hərəkətinə mane olur [5, 6].

Lampert nəzəriyyəsinə əsasən injeksiya cərəyanını müşahidə olunduğu TlS kristalının volt-amper xarektiristikalarında omik oblastla cərəyanın kəskin artlığı hissəsi arasında kvadratik oblast yerləşir. Təcrübədən alınan nəticələrə əsasən demək olar ki, kecid gərginliyinin qiyməti temperaturun  $T=300$  K qiymətində  $U_{keç} = 30-60$  V gərginlik intervalında dəyişdiyi halda aşağı temperaturlarda bu qiymət yüksək gərginlik oblastına tərəf sürüşür ( $T=205$  K-də  $U_{keç} = 333$  V,  $T=232$  K-də  $U_{keç} = 333$  V). Bu hal həm tələlərin konsentrasiyası həm də termodynamik istilik tarazlığında olan yükdaşıyıcıların konsentrasiyasından asılı olduğundan demək olar ki, temperaturun artması ilə yükdaşıyıcıların konsentrasiyası artır və nəticədə cərəyan artır. Xarici elektrik sahənin təsiri nəticəsində lokal səviyyələrin ionlaşması səbəbindən cərəyan şiddətinin artması baş verir.

Nümunələrin VAX-da omik hissənin artması müşahidə edilir, bunu da, yükdaşıyıcıların tələlər tərəfindən tutulması ilə bağlı olan proses ilə əlaqələndirmək olar. Təcrubi nəticələrə əsasən

demək olar ki, TlS monokristalında qadağan olunmuş zonada yerləşən dayaz və dərin səviyyələi lokal səviyyələr mövcuddur ki, onların dolub-boşalma sürəti xarici elektrik sahəsindən asılı olduğundan monopolyar injeksiya şərti və səviyyələrin ionlaşması baş verir. Lokal səviyyələrin yaranması TlS kristalının sintez olunub yetişdirilməsi zamanı nəzarət edilə bilməyən qarışqların olması ilə əlaqədardır.

Aşkar edilmişdir ki, müxtəlif temperaturlarda və elektrik sahə intensivliyinin  $E < 300 \text{ V/sm}$  qiymətlərində TlS kristalının VAX-sı Lampert nəzəriyyəsinə tabe olur. Cərəyanın həcmi yüksək hesabına keçmə mexanizmi və tutma əmsalının temperatur asılılığı müəyyən edilmişdir.

## NƏTİCƏ

Müxtəlif temperaturlarda və elektrik sahə intensivliyinin  $E < 300 \text{ V/sm}$  qiymətlərində TlS kristalının VAX-sı Lampert nəzəriyyəsinə tabe olur. Cərəyanın həcmi yüksək hesabına keçmə mexanizmi və tutma əmsalının temperatururdan asılılığı müəyyən edilmişdir.

## ƏDƏBİYYAT

- 1.Kasida S., Nakamura K. An X-Ray Study of the Polimorphism in Thallium Monosulfide: The structure of Two Tetraqonal Forms. J. Solid State Chemistry., 110, (1994), 264-269.
- 2.Ламперт М.А. Инжекционные токи в твердых тела: М.: Мир, 1973. 385 с.
- 3.Лебедев Э.А., Козюхин С.А., Константинова Н.Н., Казакова Л.П. Проводимость слоев халькогенидного стеклообразного полупроводника  $\text{Ge}_2\text{Sb}_2\text{Te}_5$  в сильных электрических полях // ФТП, 2009. т. 43. № 10. С.1383-1387.
- 4.Мустафаева С.Н., Керимова Э.М., Гасанов Н.З. Перенос заряда в  $\text{TlInS}_2$   $\text{TlFeSe}_2$  // ФТП, 2001. т. 43. №3. С.427 - 430.
- 5.Тагиев О.Б., Гашимова Т.Ш., Аскеров И.М. Исследование влияния сильного электрического поля на электропроводность монокристалла  $\text{MnGaInS}_4:\text{Eu}$  // ФТП, 1998. т. 32. № 6. С. 701-702.
- 6.Тагиев Б.Г., Тагиев О.Б., Мусаева Н.Н. Инжекция и полевая ионизация ловушек в монокристаллах  $\text{MnGa}_2\text{Se}_4$ .// ФТП, 1995. т. 29. С.1403-1410.